



ANAKUR

KÜR

www.anakur.az

May-iyun 2021-ci il, N 3-4 (154-155)
Qəzet 21 fevral 2009-cu il tarixdən çıxır

İctimai, ekoloji maarifləndirici qəzet



Prezident İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama etdiyi səfər zamanı şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, "ağ şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına burada salınacaq meşə-park barədə məlumat verdi.

Bildirildi ki, burada ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.

Prezident İlham Əliyev: Hansı tərəfdən?

Ruslan Sadıqov: Bu göldür, bu isə kanaldır, hansı ki, bayraq qoymuşuq, o kanalı səviyyəsidir. Bu göl onun ətrafında olacaq və sonra kanal öz yoluna davam edəcək. Ətraf ərazilər abadlaşdırılacaq və burada gözəl meşə-park yaradılacaq. Parkda sakinlər və

turistlər üçün gözəl istirahət guşələri təşkil olunacaq.

Prezident İlham Əliyev: Çox gözəl, yəni, şəhərə giriş böyük meşə massividir.

Ruslan Sadıqov: Bəli, böyük meşə massividir. Məlum olduğu kimi, erməni işğalçıları burada meşələrin, yaşıllıqların hamısını qırıblar. Demək olar ki, heç bir yaşıllıq qalmayıb. Ona görə də burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi ilkin olaraq bu təşəbbüslə çıxış ediblər və əkinə də başlayıblar. Bu, dağdağan ağacdır. O Azərbaycanın simvolik ağacıdır.

Prezident İlham Əliyev: Simvoldur.

Ruslan Sadıqov: Ağdamda bu ağaclar bizi gözləyirdilər. Ona görə şərəf oldu ki, Siz ağacın birini əksiniz.

XXX

Prezident İlham Əliyev ərazidə dağdağan ağacı əkdi.

Milli Məclis "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsini təsdiqləyib

Milli Məclisin plenar iclasında "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, parlamentin müzakirəsinə təqdim olunan qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.

On beş maddədən ibarət layihəyə

həyə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini, Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini, ətraf mühitin mühafizəsini, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, mənzil fon-



dunun idarə edilməsini, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Prezident İlham Əliyev: Biz tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə Türkiyə ilə bərabər çalışacağıq

Peşə təhsili ilə bağlı işlərə çox böyük ehtiyac var. Azərbaycan bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə azad edilmiş torpaqlarda o bölgələrin potensialına uyğun peşə məktəbləri yaradılmalıdır və biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik.

Bu barədə Prezident İlham Əliyev Türkiyənin milli təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.

İkinci Qarabağ müharibəsi mövzusunun təhsil proqramlarına, tarix dərslərinə salınmasına göstəriş verdiyi diqqətə çatdıran dövlətimizin başçısı deyib: "İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz və

təndəşlərimizə, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərslərində də bu məsələ öz əksini tapacaq".

Prezident vurğulayıb ki, bizim gənc nəsil tarixi olduğu kimi bilməlidir. "Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə biz - sovetlər birliyində yaşamış insanlar, - sovetlər birliyi dağıldıqdan sonra 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, - ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilib. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq", - deyə Azərbaycan Prezidenti bildirib.

Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açıqlayıb

Bu həftədən etibarən yumşaldılmalarla bağlı bir sıra qərar verilib.

Qərara əsasən, 31 maydan etibarən:

- Açıq havada maskasız gəzməyə icazə verilir;
- Metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;
- Bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.

10 iyundan etibarən:

- Məscidlər açılır;
- İri ticarət mərkəzləri açılır;
- Çimərliklərin fəaliyyətinə ötənlik qaydalarla icazə verilir;

-İdman zallarının fəaliyyəti bərpa edilir, lakin COVID pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

Operativ Qərargah tərəfindən verilən açıqlamaya görə, Azərbaycanda bir sıra sahələrdə COVID pasportu tətbiq olunacaq.

İki doza COVID-19 peyvəndi vurulanlara vaksin sertifikatı verəcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələni sağlanlara verəcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sahələrinin obyektlərindən istifadə edə biləcəklər.



lər. Gələcəkdə bu yanaşma toylara, konsert, kino, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də tətbiq olunacaq.

QHT-lərə Dövlət Dəstəyi Dövlət Agentliyinə icraçı direktor təyin edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F. Dərgahlının namizədliyini yekdilliklə dəstəkləyiblər.



Fuad Dərgahlı 1974-cü il martın 10-da Bakı şəhərində anadan olub, 1996-cı ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Dövlət Hüququ fakültəsini bitirib. 1998-ci ildən müxtəlif qeyri-hökumət təşkilatlarında fəaliyyətə başlayıb, sosial, iqtisadi, təhsil sahələrində layihə və proqramların

icrasına cəlb olunub. Avropanın bir sıra ölkələrində və ABŞ-da vətəndaş cəmiyyəti sahəsində proqramlarda iştirak edib. Dünyanın 20-dən çox ölkəsində keçirilən təlim, seminar və konfranslarda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi kimi təmsil olunub. 2012-ci ildən "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək

İctimai Birliyinin sədri vəzifəsində çalışır.

İclasda Agentliyin əməyin ödənişi fondunun, strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin layihəsi müzakirəyə çıxarılıb. Müşahidə Şurasının üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq olunub.

Sonra Agentliyin Nizamnaməsindən irəli gələrək daxili qaydaların rəqlamentinin hazırlanması ilə bağlı məsələ müzakirə edilib. Sənədin hazırlanması üçün bir neçə Şura üzvündən ibarət işçi qrup yaradılması və qısa müddətdə müzakirəyə çıxarılaraq təsdiq olunması barədə qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı Agentliyin texniki təminatı və qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.

Şəhid hərbçimiz Təbriz İbrahimov II Fəxri xiyabanda torpağa tapşırıldı

Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq xidmət edən (MAXE) əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşi əvvəlcə doğulduğu Salyan rayonunun Cədirli kəndinə gətirildi.

Şəhidin cənəza namazı qılıb, ruhana dualar oxunub. Mərasimdə şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan şöbəsinin əməkdaşları, hərbiçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Təbriz İbrahimov 1992-ci ildə Salyan rayonunun Cədirli kəndində doğulub. 2020-ci il sentyabrın 28-də Murovdağda gedən döyüşlərdə itkin düşüb. DNT analizindən sonra onun şəhadətə yüksəldiyi məlum olub.

Şəhid hərbiçi ilə anadan olduğu Salyan rayonunun Cədirli kəndində vida mərasimi keçirilib. Daha sonra



şəhidin nəşi dəfn olunmaq üçün Bakıya aparılıb.

Dəfn hərbi orkestrin müşayiəti ilə keçirildi, yaylım atəşi açıldı.



Dəfn mərasimində Müdafiə Nazirliyinin təmsilçiləri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevincik Hətəmov, hərbiçilər, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Xatirələrdə yaşayacaqdır...




Ölkəmizdə kimya sənayesinin inkişafına bacarıqlı və təşəbbüskar mühəndis kimi töhfələr vermiş, bu sahədə sırası ilə Şorsulu kəndində bitirmişdir. 1958-1961-ci illərdə ordu sıralarında xidmət keçdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur.

H.B. Əsgərov 1937-ci il martın 5-də Salyan rayonunun Dayikənd kəndində anadan olmuşdur. Orta məktəbi 1959-cu ildə Şorsulu kəndində bitirmişdir. 1958-1961-ci illərdə ordu sıralarında xidmət keçdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur.

Tələbə H.Əsgərov ilk əmək fəaliyyətinə Bakı Enerji Quraşdırma İdarəsində quraşdırıcı-çilingər kimi başlamışdır. Çox keçmir ki, gənc tələbəni Sumqayıt Kimya zavoduna işə dəvət edirlər. O, burada əsl kimyaçı-mühəndis kimi yetişir. Bacarıqlı və təşkilatçılıq xüsusiyyətləri nəzərə alınaraq o, tikilməkdə olan Salyan Plastik Kütəli Emalı Zavoduna müəssisə kimi göndərilir.

1968-ci ildən başlayaraq, Hafiz Əsgərovun taleyi bu



1972-ci il. Ulu öndər Heydər Əliyev Plastik Kütəli Emalı Zavodunda

müəssisə ilə bağlı olur. O, istehsalatda çalışmaqla, zavodun inşasında da yaxından iştirak etməyə başlayır. Ümumiyyətlə, bu müəssisədə çalışdığı 30 ildən artıq bir müddətdə zavodun texniki-iqtisadi inkişafı üçün bilik və bacarığını əsirgəməmişdir. Hansı vəzifəni yerinə yetirməyindən asılı olmayaraq, özünü təcrübəli

mühəndis, yüksək səviyyəli təşkilatçı və xeyirxah insan kimi tanıtdıra bilmişdir.

Hafiz Əsgərov bacarıqlı mühəndis kimi bir sıra sənaye rəhbərləri təkliflərin müəllifi olmuş və bu təkliflər kifayət qədər iqtisadi səmərə gətirmişdir. Onun əməyi o dövrdə öz peşəkarları arasında çox hörmətli hesab edilən "Fəxri

kimyaçı" adına layiq görülmüşdür. "Əmək-də fərqlənməyə görə" medalı, sayəs-hesabsız fəxri fərmanlar, müxtəlif döş nişanları səmərəli fəaliyyətinə verilən qiymətin bir hissəsidir.

H.Əsgərov təkcə istehsalat rəhbəri, bacarıqlı mühəndis kimi deyil, zavod kollektivi arasında böyük həmişə olan gənclərə həmişə dəstək olmuş, lazımı

qayğı göstərməyi sanki bir borc hesab etmişdir. Vaxtilə fəaliyyət göstərən "Salyan Xeyriyyə Cəmiyyəti"-nin fəxri sədri olmuşdur. İctimai fəaliyyəti Kütəli İnformasiya Vəsiti Rəhbərlər İttifaqı Rəyasət Heyəti tərəfindən fərqləndirilən H.Əsgərov "Hacı Zeynalabdin Tağıyev"

fəxri diplomuna və mükafatına layiq görülmüşdür.

Hafiz Əsgərovla Ulu Öndər Heydər Əliyevin görüşü onun xatirində silinməz izlər buraxmışdır. Ümummilli lider 1972-ci ildə Bilosuvarda və Cəlilabadda kənd zəhmətkeşləri ilə görüşlər keçirərək işinin çoxluğuna baxmayaraq, özünün təşəbbüsü ilə tikilən Salyan Plastik Kütəli Emalı Zavodunda tikinti işlərinin gedişi ilə maraqlanmış və burada olarkən istehsalat işçiləri ilə görüşmüşdür. Bu zaman


ölkə rəhbəri gənc mühəndis Hafiz Əsgərovla söhbət etmiş, dəyərli məsləhətlərini vermişdir. Bu qısa görüş H.Əsgərovun sonrakı fəaliyyətində də önəmli rol oynamışdır. Belə ki, ötən əsrin 90-cı illərində Yeni Azərbaycan Partiyasının bölgələrdə ilk təşkilatlarının yaranmasında və formalaşmasında Hafiz Əsgərovun da xidmətləri olmuş, zavod ərazi partiya təşkilatına rəhbərlik etmiş, YAP rayon təşkilatı idarə heyətinin üzvü, təşkilatın aqsaqqallar

şurasının sədri seçilmişdir. Hafiz Əsgərov bütün mənalı həyatının qalan illərini Yeni Azərbaycan Partiyasının ideyalarının təbliği və təşviqinə həsr etmişdir. H.Əsgərov yerli bələdiyyələr ilk dəfə yaradırlarkən Salyan şəhər bələdiyyəsinin üzvü seçilmişdir.

O, 1997-ci ildə özünün ən böyük arzusuna çataraq müqəddəs Həcc ziyarətində olmuşdur. Ömrünün sonuna qədər bir Hacı kimi xeyirxah əməl sahibi olmuş, ehtiyacı olanlara öz köməyini əsirgəməmişdir.

Hacı Hafiz Əsgərov cəmiyyətimiz üçün üç övlad böyüdü təbiiyyəti etmişdir. Onlar da atalarının xeyirxah əməllərini davam etdirirlər.

Hacı Hafiz Əsgərov ömrünün 85-ci ilində, aprelin 25-də Haqq dünyasına qovuşmuşdur. Keçən 40 gün ərzində onun iş yoldaşları, rayon aqsaqqalları ilə görüşdük. Rəhmətlik haqqında söylənən fikirləri dinlədik.



Salyan ictimaiyyətinin yaxşı tanıdığı və hörmətini saxladığı Adil Abasov uzun müddət partiya-sovet işlərində, istehsalatda, həmkarlar ittifaqı strukturunda məsul vəzifələrdə işləmiş və çalışdığı illərdə insanlarla xeyirxah münasibətləri ilə yadda qalmışdır. Ömrünün 8-ci on illiyini yaşayan, "Tərəqqi" medalı Adil müəllim Plastik Kütəli Emalı Zavodunda kommersiya üzrə direktor müavini, sonra uzun müddət azad həmkarlar təşkilatının sədri işləmişdir. Bütün bu illərdə və sonrakı dövrlərdə də Adil Abasov Hacı Hafiz Əsgərovla işgüzar münasibətlərdə olmuş, kollektiv üzvlərinin xeyrində sərinlikdə iştirak etmişdir. Hacı haqqında yazı hazırlayarkən Adil müəllimlə yenidən görüşmək istədik. Bu kiçik müsahibə də belə alındı.

Adil Abasov: Hafiz Əsgərovla mən gənc müəssisə olarkən artıq Bakı şəhərində tanış idik.

O, Sumqayıt Kimya Zavodunda bacarıqlı müəssisə kimi tanınmışdı. Mən də Politeknik İnstitutunu bitirmiş gənc müəssisə kimi, Sənaye Tikinti Nazirliyinin müəssisələrində çalışırdım.

Hafiz Əsgərov artıq 1968-ci ildə Plastik Kütəli



mövzusu olmasa da, biz veteran işçilərin sorağı ilə zavoda getdik. Vaxtı ilə burada müxtəlif vəzifələrdə çalışmış Fəhəd Novruzov və Elman Quliyevlə həmsöhbət olduq. Təbii ki, zavodun yaxşı günlərinə və Hafiz Əsgərovla bağlı xatirələrə işıq salmağa çalışdıq.

Fəhəd Novruzov deyir ki, 1976-cı ildə zavoda işləməyə gəlmişəm. Onda Hafiz müəllim presləmə xəndəki işləyirdi. Uzun illər birlikdə çalışmışıq. Mən texnoloq, bir qədər sonra isə sex raisinin müavini olmuşam.

Hafiz Əsgərov 1998-ci ildə direktor müavini vəzifəsinə irəli çəkildi. 2002-ci ildə zavod səhndar cəmiyyətinə çevriləndə birlikdə işlədik. Hafiz müəllim mənim yadımda bir təşkilatçı kimi, bir rəhbər kimi qalıb. O, işlədiyi kollektivni çox asanlıqla idarə edə bilirdi. Çünki istehsalatı həm yaxşı bilir, həm də insanlara münasibətdə çox ünsiyyətli və qayğıkeş idi.

Həmin o hörmət əlaməti olaraq "Hafiz müəllim" deyirdi. Bu müraciətin hörmətini o, çox gənc yaşlarından qazanmışdı. İcədən gələn bir deyim idi. Vaxtında Həcc ziyarətinə getdi, hörməti bir qədər də artdı. Kim ona hansı məsələ üçün müraciət edib, onun müraciətinin müsbət həll olunması üçün səy göstərirdi. Müqəddəs yerləri ziyarət etməyə gedənlərə də maddi və mənəvi dəstək göstərəcəyini şahid olmuşam.

Rayonda da xüsusi hörməti vardı. İstər rəhbər vəzifədə işləyənlər, istərsə də şəhər sakinləri onun, ona çox hörmətlə yanaşırdılar.

Bir çoxları kimi, mənim də həyatımda çox böyük rolu olmuşdur. Mən ondan çox şey öyrənmişəm.

Söhbətimizə **Elman Quliyev** qoşulur:

Mən 1982-ci ildən Plastik Kütəli Emalı Zavodunda istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdum. Məşğul idim. İstehsalatın idarə edilməsinə cavabdeh idim. Hafiz Əsgərov sex rəisi idi. İşlərin planlaşdırılması və icrasını bacarıqlı mühəndis kimi gözəl bildirdi. Mən onu kamil insan kimi qəbul edirdim. O, özünə hörməti zəhməti, bilikliyi və insanlara münasibəti ilə qazanmışdı.

Mənim xatirimdədir ki, o, təkcə zavodun deyil, bütövlükdə, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirdi.

1987-ci il idi. Zavod ilk partiya təşkilatının katibi idim. Hafiz müəllimin 50 illik yubileyi münasibəti ilə Moskva şəhərinə, Kimya Sənayesi Nazirliyinə ezam olundum. Hafiz müəllimin layiq görüldüyü "Fəxri kimyaçı" diplomunu gətirmək



mənə qismət oldu.

1998-ci ildə o artıq zavod direktorunun birinci müavini idi. Həmin vəzifədə də özünün qayğıkeşliyi, tələbkərliliyi ilə seçilirdi. Kadrların seçilib yerləşdirilməsində həmişə onun rəyini öyrəniblər. İstedadlı kadrların irəli çəkilməsinə xüsusi fikir verirdi. Zavodda 170 nəfərə yaxın mühəndis-texniki işçi çalışırdı. Hər birinin istehsalat və fərdi keyfiyyətlərinə bələd idi. Ona görə irəli sürdüyü kadrlar özünü həmişə doğruldu. Bu sahədə partiya təşkilatı və həmkarlar komitəsi onun təcrübəsindən tez-tez bəhrələndirdi.

Hafiz müəllim yaxşı yol yoldaşı idi. Bir sıra



səfərlərdə birlikdə olduq. Həç kimi əlini cibinə salmağa qoymazdı. Mən inanıram ki, onu tanıyanların qəlbində ancaq xoş xatirələr yaşayır.

Vaxtilə zavodda sex raisi işləmiş **İslam Babazadənin** dediklərindən:

Həyatda olmayan insan haqqında danışmaq çox çətinidir. Rəhmətliklə təqribən 40-43 il əvvəl birlikdə işləmişdik. Hər ikimiz sex raisi idik. Hafiz müəllim işə zavod direktorunun birinci müavini vəzifəsinə qədər yüksəlmişdi.

Bizim yoldaşlığımız, xeyir-şərimiz bir yerdə olub. Ona görə də bir-birimizi yaxşı mənada tanıyırdıq. O, mənə 15 yaş böyük idi. Mənim nəzərimdə Hafiz müəllim başqalarından fərqlənirdi.


Nədən? Savadı, təcrübəsi, təşkilatçılığı öz yerində. O, əxlaqına görə fərqli idi. Hər şey gözümün qabağındadır. Bir əməlinə görə ona rəhmət oxuyur və xatirəsini ehtiramla yad edirəm. Onun başqalarına nümunə ola biləcək bir əməlini xatırlamaq istəyirdim.

Hafiz müəllimin qardaşı avtomobil qəzası nəticəsində həlak olmuşdu. Hafiz müəllim çalışdığı istehsalat şöbəsinin rəisi vəzifəsindən imtina edib, nisbətən aşağı işə-sex raisi vəzifəsinə keçdi. Burada əmək haqqı bir qədər fərqli idi. Digər üstünlüklər də vardı. O, qardaşının ailəsini himayəyə götürdü. Ailəsindən, uşaqlarından ayırmadı. Onların hər birinin ehtiyacını sona qədər qarşıladı. Yəni, təhsil, ailə qurmaq və digər işlərində aqsaqqalığı göstərdi.

O, belə əməlləri ilə Hacılığım çox erkən, ziyanətə gətirmədən qabaq qazanmışdı. Buna görə də mənim ona həmişə xüsusi hörmətim olub. Allah ona rəhmət eləsin.

Hacı Hafiz haqqında xatirələri kifayət qədər artırmaq olar. Ona hörmət, nüfuz qazandıran təkcə istehsalatda işlədiyi dövrlərdə insanlara göstərdiyi humanist münasibətlər, etdiyi maddi, mənəvi köməklər deyildir. Hacı təqəddüs çıxdıqdan sonra da öz xeyriyyəçilik əməllərini davam etdirmiş, köməyə ehtiyacı olanları nəmimd qoymamışdır.

Rayon aqsaqqallarından biri həkim Əlisəfər Axundov deyir ki, Hacı Hafiz çox ürəyiaçıq, imkanları daxilində məhəllənin, qonşuların problemlərinin həllində həmişə yaxından iştirak edib. Mən ondan narazı qalan adama indiyə kimi rast gəlmə-



mişəm. Belə insanlara dünyasını dəyişəndən sonra da ancaq rəhmət oxuyurlar.

Sağ olsun, oğlanları Hətam və Mehdi. Onun yaxşı əməllərini Hacımın adına layiq davam etdirirlər.

Hacı Hafiz Salyan şöhrətləndirən, onu yaxşı mənada tanıtdıran, elinin, obasının təəssübünü çəkən şəxsiyyətlərdən olub. Respublikanın veteran kimyaçısı, Salyan rayonunun nüfuzlu aqsaqqallarından biri Hafiz Baxşalı oğlu Əsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah ona rəhmət eləsin.

"Ana Kür".

Beynəlxalq Biomüxtəliflik Günü münasibəti ilə Şirvan Milli Parkında tədbirlər keçirilmişdir

Planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə qəbul edilən

Nayrobi şəhərində əsas qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd olunur.

22 may Beynəlxalq Biomüxtəliflik

Günü münasibəti ilə Salyan rayonunun ərazisində yerləşən Şirvan Milli Parkında yerli və xarici turistlərə marşrutlar üzrə gəzintilər təklif edilmişdir. Turistlə

rə qoruyqda qorunan biomüxtəliflik barədə məlumatlar verilib və onların canlı müşahidəsi təşkil edilib.

Ziyarətçilər Salyan Rayonunun Uşaq

Yaradıcılıq Mərkəzinin üzvlərinin əl işlərindən ibarət təşkil edilmiş sərgiyə maraqla tamaşa etmiş və təbiəti özündə əks etdirən müxtəlif süvenirlər almışlar.



Mənalı ömür yolu

Tarixi öçerk



gözləyirmiş ...

Atasını və qardaşlarını erkən itirməsi və ikinci Dünya müharibəsinə təsadüf edən gənclik illəri onun ömür yolunda dərin izlər buraxmaqla bərabər, xarakterini daha da möhkəmləndirmiş, həyatın gələcək sınaqlarından uğurla çıxmasına yardımçı olmuşdur.

Orta məktəbi bitirdikdən sonra, 1938-ci ildə sənədlərini Azərbaycan Tibb İnstitutuna vermiş və burada müalicə işi fakültəsinə daxil olmuşdur. 1942-ci ildə təhsilini başa vursa da, davam edən ikinci Dünya müharibəsi onun da arzularının həyata keçməsinə mane oldu. Belə ki, həmin illərdə iş yerini hərbi cəbhəyə ilə əvəz etməli olan



Haqqında söhbət açmaq istədiyimiz Ramiz Seyranov Salyan rayonunun ictimai-siyasi həyatında özünəməxsus iz qoyub getmiş insanlardan biridir. Onun həyat və fəaliyyəti barədə daha dolğun, ətraflı məlumatlar topladıqca, yaşadığı ömür kitabını vərəqlədikcə, bu ömrün çox mənalı və ibrətamiz olduğunu şahidi olmamaq mümkün deyildir...

100 il əvvəl-1921-ci ilin aprel ayının 28-də dünyaya gəlmiş Ramiz Muxtarəli oğlu Seyranov 17 iyul 1996-cı ildə, 75 yaşında dünyasını dəyişmişdir. Bütün mənalı həyatını ən gərəklili iş-insanların sağlamliyi keşiyində dayanmağa həsr etmiş həkim Ramiz Seyranovun xatirəsi doğmaları, əzizləri, vaxtı ilə onunla birlikdə işləmiş insanlar tərəfindən daim anılmaqdadır.

Yubiley ərəfəsində biz də bu doğmalarla görüşdük. Ramiz həkimin ictimaiyyət üçün maraqlı olan, zəhmətlə, əziyyətlə və ən nəhayət, şəərəflə keçən illərinin qaranlıqlarında qalmış mənalı həyat yoluna yenidən işıq salmağa çalışdıq. Tarixi həqiqətləri vərəqlədikcə, böyük bir nəslin şərəfini və bu nəslin davamçılarınnın yaşadıkları heç də asan olmayan talelər göz önünə gəldi.



Ramiz Seyranov əynində xalat yaraşıqlarımızın döyüş meydanlarından təxliyyə olunmasında, onlara ilk tibbi yardımların göstərilməsində iştirak etmiş və həkimlik sənətinin nə qədər gərəklili olduğuna və bu sahəni seçməkdə heç də yanılmadığına əmin olmuşdur.

1946-cı ildə SSRİ xalqlarının faşizm üzərində qələbənin sevincini yaşadığı günlərdə gənc Ramiz dövlət imtahanlarını uğurla verərək Tibb İnstitutunun diplomunu almışdır. Bir müddət Bakı şəhərinin müxtəlif səhiyyə ocaqlarında çalışan gənc həkimin bəlkə də xəyalına gəlməzdi ki, ömrünün qalan illəri Salyan rayonunun Sarvan kəndində insanlara ixtisaslı tibbi xidmət göstərməkdə keçəcək, demək olar ki, heç tanımadığı kəndin və buranın insanların sevimlisinə çevriləcək...Onu burada təkcə həkim kimi deyil, dövrünün savadlı ziyalı kimi,



elin, obanın hörmətli insanı, ağsaqqalı kimi tanıyacaq və ehtiram göstərəcəklər...

Müharibədən sonrakı dövrdə rayonlarda bir sıra yoluxucu xəstəliklər geniş yayılmağa başlamışdı. Malyariya, traxoma və digər xəstəliklərlə mübarizə dövlətin həl etməli olduğu aktual vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarına əsasən digər dövlət tədbirləri ilə yanaşı, ixtisaslı həkimlər də bölgələrə göndərildilər. Məhz bu dövrdə Ramiz Seyranov da Salyana göndərildi. Sarvan kənd sahə xəstəxanasına



Sarvan kənd xəstəxanası

baş həkim təyin edilir.

Ramiz Seyranov bu vəzifədə tam 50 il işləmişdir. Bu yarım əsrlik bir dövrdə "işləmişdir" sözü yaqın ki, onun fəaliyyətinin əhatə dairəsini tam əks etdirmir. Çünki müharibədən sonrakı dövrdə kənd səhiyyəsinə çalışan həkimlərin iş saatı deyilən bir məfhum olmayıb. Həkimin qapısı gecə və gündüz döyülürdü. Ramiz həkim bu zəhmətkeş insanlara ilk gündən qayğı ilə yanaşmış və müraciət edənlərin müalicəsi üçün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib. Fəaliyyəti "Qırmızı əmək bayrağı" ordeninə, müxtəlif orden və medallara layiq görülmüşdür.

Ramiz həkim rayonun göz xəstəxanasında tibb işçisi işləyən Naziyə xanım ilə qurmuşdur. Bu nikahdan dörd oğlan və bir qız dünyaya gəlmişdir. Övladlarının hamısı ali təhsil almış və zamanında ixtisaslarına uyğun olaraq çalışdıqları sahənin ən aparıcı insanları kimi tanınmışlar. Böyük oğlu Dadaş Seyranov 20 ildən çox Salyan Sərnışındaşıma Avtonəqliyyat Müəssisəsinə rəhbərlik etmiş, hazırda təqaüddədir. Qızı Xanımna Seyranova Salyan rayon mərkəzi xəstəxanasında həkim işləmiş və dünyasını dəyişmişdir. Digər oğlu Muxtar Seyranov da ali təhsilli mühəndis olmuş və artıq haqq dünyasıdır.



İxtisasca ali təhsilli aqronom olan oğlu Seyran Seyranov gənc yaşlarından komsomol və partiya-sovet işlərində çalışmışdır. Respublika Komsomol Komitəsinin katibi, Zərdab rayon Partiya Komitəsinin birinci katibi və Salyan rayonunun ilk icra başçısı işləmiş və hazırda təqaüddədir. Ailənin kiçik oğlu Rəşad ali təhsilli zootehnik kimi kənddə çalışmışdır. Kolxozda sədr vəzifəsində işləmiş, hazırda fermer təsərrüfatına rəhbərlik edir.

Ramiz həkimin mənalı həyat yolu Bakının Balaxanı kəndindən başlayıb Salyan rayonunun Sarvan kəndində başa çatmışa da, onun xatirəsini yaşadan, yolunu layiqincə davam etdirənlər vardır. Nəsilərlə örnək olan bu ömür, övladları ilə yanaşı, 16 nəvənin, 26 nəticənin, 3 kötiçünün tale yoluna bir mayak kimi işıq saçır, onlara nə üçün və neçə yaşamağın yolunu



göstərir. Mayası zəhmətlə, əməklə yığılan bu nəslin yeni yetişən gəncləri də elmin, təhsilin yolunu tutmuş və ölkəmizin ən yüksək ali təhsil müəssisələrində gərəklili ixtisaslara yiyələnmişlər. Nəvə Xəmis Seyranov hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmiş və İqtisadiyyat Nazirliyində məsul vəzifədə çalışmaqla Seyranovların yetişməkdə olan davamçılarına bir nümunədir. Nəvə Fərid Seyranov və Fərid Qəhrəmanov da bu nəslə məxsus keyfiyyətlərin layiqli davamçılarıdır.

Ramiz həkimin oğlu **Seyran Seyranov** da müsahibəyə qoşulduqca böyük və mənalı ömür yaşamış qəhrəmanımızın həyat kitabının oxunmamış yeni səhifələri vərəqlənir. S.Seyranov deyir ki, Ramiz həkimini bir ata kimi deyil, həm də bir ziyalı kimi, insanlara yardımçı olmağa çalışan bir insan kimi xatırlayırdı. Həmişə öz atası əzizdir. Amma onu tanıyanlar təsdiq edər ki, bizim atamız çox zəhmətkeş bir insan olmuşdur. Həkim işləməyinə baxmayaraq, kənddə ən böyük həyatı təsərrüfat bızda olmuşdur.

Bizim hər birimizin məktəbdə



dərslər qurtardıqdan sonra təsərrüfatda işləmək saatlarımız olub. Bu təsərrüfatda toyuqdan tutmuş camaşa qədər var idi. İndi mən ona bir daha rəhmət oxuyuram ki, həyatda elə bir iş yoxdur ki, mən ondan qorxam...

Atam çox savadlı, bilikli, zamanının intellektual ziyalı olmuşdur. O vaxt çox dəbdə olan mətbuat nümunələrinə abunə idi. Kənddə oturub "Pravda", "İzvestiya", "Meditsinskaya qazeta"-nı "Oqonyok" jurnalını oxuyurdu. O, böyük kitab həvəskarı idi. Sonralar mən onun kitabxanası ilə ətraflı tanış olanda, atamın ötən əsrin 50-ci illərində çox nadir kitabları necə əldə edib, qoruyub saxlamağına heyran olmuşdum. Həmişə də biza tövsiyə edirdi ki, mütaliə edin, öz üzərinizdə işləyin. İnsanlara yaxşılaşdır edin, əgər bacarmırsınızsa, dayanıb baxın, pislilik etməyin.

Cox məsuliyyətli adam idi. Bizim müxtəlif ali məktəblərə daxil olmağımıza çox adi hal kimi baxırdı. Bunu zərurət kimi qəbul edirdi.

Tale elə gətirdi ki, mən tez-tez iş yerimi dəyişməli olurdum. Məsələtlərini əsirgəməzdi. Zərdab

rayonuna rəhbər kimi işləməyə gəndə tövsiyə etdi ki, get işlə, Allah xeyirli ələsin, ancaq elə işlə ki, orda işdən çıxandan sonra rayona, insanların içinə almaqçı qayda biləsən. Bir məsləhət də verdi ki, çalış uşaqların camaatın geydiyi paltardan geyinsin, başqalarından seçiləsin.

Atam çox maraqlı adam idi.

Nəvə xatirəsi

Ramiz müəllimin törcümeyi-halında qeyd edildi ki, onun 16 nəvəsi vardır. Onlar bu gün həya-

Biz Ramiz həkimin nəvələri olduğumuz üçün həmişə fəxarət hissi keçirmişik.

Allah rəhmət etsin.

Əlisəftər Axundov Salyan səhiyyəsinin ağsaqqal həkimlərindən biridir. Ramiz Seyranov haqqında bildiklərini 70 ildən çoxdur ki, canlı xatirə kimi saxlayır. Söz düşəndə isə deyir ki, gənc həkim Ramiz Seyranov 1946-cı ildə Salyan rayonunun Sarvan kənd sahə xəstəxanasına baş həkim təyin

stansiyasının baş həkimli vəzifəsində işləyən **Yenifail Qəhrəmanov** həmin dövrü belə xatırlayır:

-Biz gənc həkimlər Sarvan kənd sahə xəstəxanasının baş həkim Ramiz Seyranovu təcürbəli, peşəkar, dürüst və çox təvəzökar bir insan kimi tanıyırdıq. Hələ rayon mərkəzi xəstəxanasında baş həkimin müavini işləyəndə də iş münasibətlərimiz yaranmışdı. Mən kənd sahə xəstəxanasında ambulator və stasionar xidmətin səviyyəsi ilə tanış olmaq üçün kən-



tin müxtəlif sahələrində çalışmaqda bərabər, öz babaları ilə də haqlı olaraq fəxr edirdilər. Belə nəvələrdən biri Salyan rayonunun pedaqoji ictimaiyyəti arasında böyük hörmət qazanmış şəhər 2 saylı tam or-

edilmişdi. O vaxtlar bütün respublikada olduğu kimi, Salyan rayonunda, o cümlədən kəndlərdə də, həm malyariya, həm də traxoma çox geniş yayılmışdı. Sarvan kəndi isə ərazi etibarı ilə də, əhali sayına görə də fərqlənirdi.

Gənc həkim bu məsuliyyətli işin öhdəsindən bacarıqla gələ bildi. Çox tez bir zamanda insanlar arasında hörmət, etibar qazandı. Nümunəvi səhiyyə xidmətinin təşkil sahəsində fəaliyyəti rayon kənd xəstəxanaları arasında seçildi. Çox çəkmədi ki, Sarvan kənd sahə xəstəxanası respublikada qabaqcıl tibb müəssisələrindən biri kimi tanındı. Onun iş təcrübəsi respublikanın digər təşkilatlarına nümunə göstərildi.

Ramiz Seyranovun nümunəvi fəaliyyəti istər Salyan rayon partiyası komitəsi, istərsə də yüksək dövlət orqanları tərəfindən həmişə lazımınca qiymətləndirilmişdir.

Ramiz həkim işində prinsipial və diqqətli olmaqla bərabər, çox qayğıkeş və təvəzökar bir rəhbər idi. Onun əməllərini yazmaqda, danış-



maq qurtaran deyildir. O. Salyan rayonunun kənd səhiyyəsinin qurucularından biri kimi, həmişə xatırlanacaqdır. Allah rəhmət ələsin.

Ramiz Seyranov 50 ildən artıq Sarvan kənd sahə xəstəxanasına rəhbərlik etdikdən sonra 1996-cı ildə haqq dünyasına qovuşmuşdur. Onun uzun illər qüsursuz icra etdiyi baş həkim vəzifəsinin kimə həvalə edilməsi sualı müzakirə olunanda, həmin dövrdə Salyan Rayon Partiya Komitəsinin tövsiyəsi ilə həkim Yenifail Qəhrəmanova üstünlük verildi. Çünki Yenifail həkim bu müddətdə qədər Partiya Xalac kənd xəstəxanasının baş həkimini, mərkəzi xəstəxananın baş həkiminin müavini, rayon həkim əmək ekspert komissiyasının sədri və aparıcı vəzifələrdə işləmişdi. Hazırda Salyan Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım

maqla qurtaran deyildir. O. Salyan rayonunun kənd səhiyyəsinin qurucularından biri kimi, həmişə xatırlanacaqdır. Allah rəhmət ələsin.

Ramiz Seyranov 50 ildən artıq Sarvan kənd sahə xəstəxanasına rəhbərlik etdikdən sonra 1996-cı ildə haqq dünyasına qovuşmuşdur. Onun uzun illər qüsursuz icra etdiyi baş həkim vəzifəsinin kimə həvalə edilməsi sualı müzakirə olunanda, həmin dövrdə Salyan Rayon Partiya Komitəsinin tövsiyəsi ilə həkim Yenifail Qəhrəmanova üstünlük verildi. Çünki Yenifail həkim bu müddətdə qədər Partiya Xalac kənd xəstəxanasının baş həkimini, mərkəzi xəstəxananın baş həkiminin müavini, rayon həkim əmək ekspert komissiyasının sədri və aparıcı vəzifələrdə işləmişdi. Hazırda Salyan Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım

Dayıkənd, Seyidlər kəndlərini əhatə etməklə, ümumilikdə, beş min beş yüz insana xidmət göstərirdi. Ramiz həkimin burada işlədiyi müddət ərzində xəstəxana üçün yeni bina tikilməsi kənd adamlarına terapevtik, pediatriya, stomatoloji və ginekoloji, xidmətləri göstərilməsi üçün yaxşı şərait yaradılmışdı. Kənd sahə xəstəxanası Səhiyyə Nazirliyinin 2009-cu ildə apardığı tibbi islahatlar nəticəsində sahə həkim məntəqələrinə çevrildi. 1996-cı ilin payızından 2018-ci ilin sonuna kimi mən Sarvan kənd həkim məntəqəsinin baş həkimini kimi çalışmışam. Kənd sakinləri, o cümlədən Ramiz həkimin övladları ilə çox münasibətimiz indi də davam etməkdədir.

Ramiz Seyranovun ömür yolu nəsilərlə bir nümunədir.

Rüstəm Məlikov,
Ali Media mükafatı laureatı.

